

Baladadaşın İlk Məhəbbəti Elçin

Abşeronda, dənizin lap kənarında bir kənd var idi və elə bil bu saat həmin kənd Yer üzündə bircə kənd idi, çünki gün möhkəmçə şığıyırıdı, hamı da gizlənmişdi ev-eşiyində, ins-cins yox idi və bu tənhalıq da daha təkcə bu kəndin tənhalığı deyildi, elə bil günün beləcə qızmarında bütün Yer üzünü, kürrəyi-ərzin tənhalığı idi.

Bu kəndin birmərtəbəli, ikimərtəbəli evlərindən, kol-kosdan çəpər çəkilmiş, taxtadan sürəhi salılmış, daşdan hasar tikilmiş həyətlərindən, salxımları xoralamış meynələrindən, qırmızı çiçəkli nar ağaclarından, əncir ağaclarından, tut ağaclarından, bolluca günəşindən başqa, bir də dənizi var idi və bu saat dənizin lap xirdaca ləpələri sahil qumlarına tərəf elə müləyim-müləyim gəlib-gedirdi ki, elə bil dəniz həmin kəndin tənhalığına layla deyirdi.

Kənddə ins-cins gözə dəymirdi, bircə Baladadaşdan başqa; Baladadaş kəndarası asfalt yolun səkisində, tut ağaçının dibində oturmuşdu və bütün kənd camaatından fərqli, günün bu cırhacırında istidən qorxub-eləmirdi; ağaçın qotur kölgəsi nə vaxt idi yerini dəyişmişdi, elə-beləcə günün altında oturub mürgü döyürdü.

Baladadaş yalnız ayaqlarına səndəl geymişdi, əynində parusin şalvar, qısaqol miləmil trikotaj köynək var idi, başına "aerodrom" kepka qoymuşdu və hərdənbir tərə damcıları bu "aerodrom" kepkənin altından yuvarlanıb Baladadaşın sısqə sıfətindən üzüaşğı axırdı.

İçi pivə çəlləkləri ilə dolu bir yük maşını asfaltdan gəlib keçdi və bu maşının tırıltısı Baladadaşın heç xoşuna gəlmədi, ağcaqanadın əlindən gecə yaxşı yata bilmədiyinə görə, əməlli-başlı qızarmış gözlərini açıb yerindən tərpənmədən maşının ardınca baxdı, sonra gözlərini qiyıb günəşə baxdı, sonra da tut ağaçının yerini dəyişmiş qotur kölgəsinə baxdı, amma ərindiyindən və kəsalət onu baslığından yenə də yerindən tərpənmədi, ayaqlarını irəli uzadıb sidqi-ürəkdən əsnədi və qollarını da geniş açıb yaxşıca gərnəşdi.

Qarşidakı həyətin daş hasarından bir oğlan uşağının başı göründü və bu oğlan Baladadaşı görən kimi, tez də başını çəkdi, o saat da həyətin göy darvazısının kiçik qapısı açıldı və həmin oğlan uşağı həyətdən çıxıb Baladadaşa tərəf gəldi; bir əlində yaxmac tutmuşdu, o biri əlində də taxta parçası, gəlib Baladadaşın qabağında dayandı və yaxmacdan dişləyib ləzzətlə çeynəyə-çeynəyə taxta parçasını ona uzatdı:

—Şimaqədər yon də mənimcün!..

Baladadaşdan səs çıxmadı. Oğlan yenə yaxmacdan ləzzətli bir dişdəm alıb dedi:

—Nolar yon də!..

Baladadaşdan səs çıxmadı. Oğlan ağızındaki dişdəmi qurtadıqdan sonra yenə dedi:

—Nolar...

Baladadaş gözlərini qiyib bir müddət oğlana baxdı, elə bil onu birinci dəfə idi görürdü, sonra dedi:

—Qəmişini çək məndən.

Oğlan əlindəki yaxmaca baxdı və elə bil bir az məyus oldu ki, yaxmacın qurtarmasına az qalıb, dedi:

—Əhmədağanı əsgərliyə aparanda demədin ki, onun yerinə şimaqədər yonacaqsan mənə?

Baladadaşdan səs çıxmadı. Oğlan dedi:

—Dünən Əhmədağadan məktub gəlmışdı, soruşurdu məndən ki, şimaqədər yonur səninçün Baladadaş? Sonra da yazmışdı ki, məndən atəşin salam deginən Baladadaşa. Öz canımçün!

Baladadaş əvvəlcə yenə heç nə demədi və yenə də bir müddət yerindən qımlıdanmadı, sonra bir balaca gərnəşdi, əlini şalavarının cibinə salıb “Avrora” çıxartdı, içindən bir dənə siqaret götürüb qoydu qulağının dibinə, qutunu soxdu cibinə və bu dəfə də o biri əlini şalavarının o biri cibinə salıb açılıb-örtülən bıçaq çıxartdı, dilini açıb dirnağında itiliyini yoxladı və dedi:

—Ver bura.

Səhərdən bəri səbirlə Baladadaşdan cavab gözləyən oğlan əlindəki taxta parçasını ona verdi və Baladadaş da taxta parçasını alıb o tərəf-bu tərəf baxdı, sonra da yonmağa başladı.

Qarşidakı göy darvazanın göy qapısı yenə də açıldı və həyətdən bir qadın çıxıb Baladadaşın yanındakı oğlanı səslədi:

—Ağanəcəf, ay Ağanəcəf!

Ağanəcəf anasına tərəf baxdı:

—Nə var?

—Gəl otur uşaqların yanında, gedirəm bazara.

Ağanəcəf bir anasına baxdı, bir Baladadaşa və əlindəki yaxmacın axırıncı tikəsini ağızına qoyub çeynəyə-çeynəyə dedi:

—Qurtaranda qışqır mən gəlim götürüm, hə?

Baladadaş öz işində idi və elə bil heç nə eşitmirdi və ümumiyyətlə elə bil ki, dünya Baladadaşın vecinə deyildi.

Ağanəcəf qaçıb həyətə girdi. Qadın gəlib Baladadaşın yanından keçəndə ayaq saxladı:

—Nəcəsən, Baladadaş, anan necədir?

Baladadaş başını qaldırmadan:

—Yaxşıdır,—dedi.

—Haçan gedirsən əsgərliyə?

—Payızda.

—İnşallah. Əhmədağa da kursa girib orda.

Baladadaş başını qaldırıb qadına baxdı:

—Mən də girəcəyəm.

—İnşallah.

Qadın yoluna davam etdi. Baladadaş da taxtanı yonmağa başladı və birdən yenə başını qaldırıb qadının ardınca qışqırdı:

—Əhmədağaya salam yazun məndən atəşin. Yazun ki, salam-duası var sənə Baladadaşın.

Qadın gülümsəyib başını tərpədə-tərpədə:

—Salam göndərən sağ olsun, çox sağ ol,—dedi və tini burulub gözdən itdi.

Yenə də bir kənd idi, bir günün cirhacırı, bir də tut ağacının altında oturub cidd-cəhdə şimaqədər yonan Baladadaş. Bir də dəniz idi; göy uzaqda birləşirdi və güclə sezikən bu üfüq xətti elə bil dünyanın axırı idi.

Göy tərtəmiz idi, dəniz də dalğasız, səssiz-küysüz və təmizlikdə, bu səssizlikdə bu dəqiqədə elə bir əbədilik var idi ki, elə bil dünyada nə yağış olub, nə çovğun, nə dəniz ugultusu, nə də ki, başqa bir şey.

Əvvəlcə yük maşınının səsi gəldi, sonra özü göründü və səs sala-sala asfalṭa gəlib Baladadaşın yanından ötdü, iyirmi-iyirmi beş metr aralıda dayandı.

Maşının banında yekə bir dəst yorğan-döşək, miz, taxta kətillər, böyük paltar dolabı, qab-qacaq, qazan, samovar var idi və belə məlum olurdu ki, təzə köç gəlib.

Sürütü motoru söndürüb aşağı düşdü, o tərəf-bu tərəfə boylanıb dedi:

—Hə, bude, bax, buradır.

Kök bir qadın hıqqana-hıqqana kabinədən düşüb sürücünün göstərdiyi taxta qapıya baxdı, sonra ətrafa nəzər saldı, sonra dənizi əməlli-başlı süzüb:

—Allah Muradın canını sağ eləsin,—dedi.—Lap əntiqə yerdə kirayə götürüb bağlı.

Sürütü cibindən çıxartdığı açarla taxta qapının ağızındaki yekə qifili açdı və qapını itələyib içəri boylandı. Əncir, heyva və nar ağacları bu balaca həyəti başdan-başa kölgəlik eləmişdi. Artırmalı, birmərtəbəli binanın arxa tərəfi meynəlik idi. Həyətin aşağı başında kiçik bir bostan var idi, bostanın yanında isə ikimərtəbəli talvar və bu saat bir dəstə sığırçın həmin talvarın alt mərtəbəsindəki kölgəlikdə civildəşə-civildəşə kefə baxırdı.

Kök qadın bu xudmani həyətin səliqəsindən, kölgəsindən xeyli feyziyab olmuşdu və bir müddət beləcə dayandı qapının ağızında, sonra yəqin yadına düşdü ki, qapının ağızında dayanıb tamaşa eləməyə gəlməyiblər bura, şeyləri evə daşımaq lazımdır və görünür bu da yadına düşdü ki, on səkkiz yaşında qəşəng bir qızı var və qız hələ də xudmani həyətə baxmayıb.

—Seva, bir gəl, bax gör nə aləmdi!..—Kök qadın ətrafına nəzər saldı və yalnız indi hiss elədi ki, Seva səhərdən bəri gözə dəymir, balaca bir təşvişlə sürücüyü baxdı. Sürütü də gözlərini ətrafa dolandırıb təəccübə çiyinlərini çəkdi, yəni gözə dəymir Seva xanım.

Kök qadın get-gedə artan bir təşvişlə yük maşınının dörd tərəfini dolandı, o tərəf-bu tərəfə boylandı:

—Sevil! Hardasan, Seva!..

Kök qadının təşvişi yavaş-yavaş sürücüyü də sirayət edirdi:

—Seva xanım!

Sürütü pəncələri üstə qalxıb maşının banına boylandı—heç kim yox idi.

Doğrudan da, haradadı görəsən bu qız?

Səhərdən bəri tut ağacının dibində oturub şimaqədər yonmaqla məşğul olan Baladadaş başını qaldırıb yük maşınınə tərəf baxdı və sonra yenə də başını aşağı salıb cidd-cəhdə işinə davam etdi.

Kök qadın sürücüyü yaxınlaşış özü öz sözlərindən qorxurmuş kimi:

—Birdən yolda uşaq maşından düşər a?..—dedi.

Sürütü onsuz da başını itirmişdi. Yenə pəncələri üstə qalxıb maşının banına boylandı və dedi:

—Murad yoldaş bilsə ki, Seva xanım kuzovda gəlib, mənim qanım getdi!..

Kök qadın daha sürücüyü təskinlik vermək halında deyildi, əməlli-başlı qorxuya düşmüştü:

—Sevil! Sevil!

Birdən Sevilin səsi gəldi:

—Nə var, mamaşı?..

Kök qadın duruxdu və sürücüyü baxdı. Sürütü yenə də çiyinlərini çekdi və bu dəfə əyilib maşının altına baxdı, guya ki, Sevil maşının altında olacaqdı.

Kök qadın yenə çığırıldı:

—Seva!

—Bəli!..

Sürütü də, kök qadın da çəşbaş qalmışdı və bu zaman maşının banındaki yekə paltar dolabının qapısı açıldı və əynindəki ağ donuyla elə bil ki, göyün yeddinci qatından uçub gəlmış Sevil adlı məlakə reverans etdi, yəni ki, buyurun ki, zat-aliləri, qulluğunuzda müntəzərəm.

Kök qadın əlini sinəsinə aparıb:

—Bir də ürəyimi partladacaqsan,—dedi, amma gülümsədi, çünki məlum olmuşdu ki, onun gözəl-göyçək qızı yolda maşının banından yerə düşməyib və başına başqa bir iş də gəlməyib, elə-beləcə həmişəki zarafatındadı.

Sürəcü elə bil ancaq indi başa düşdü ki, adamın atasını yandıran günün altında dayanıb, cibindən yekə dəsmalını çıxardıb üz-gözünün tərini sildi.

Sevil pinq-ponq topu kimi bir göz qırpmında maşının banından yerə atıldı və səhərdən bəri gözünü ondan çəkməyən Baladadaş da günün istisini hiss etdi, yerindən qalxıb şalvarının dalını çirpdı və bu dəfə keçib tutun qotur kölgəsində oturdu.

Sevil taxta qapıdan boylanıb həyətə baxdı və əlini əlinə vurub:

—Oy!.. Kakaya krasata!..—dedi.—Prosto prelest!..

Kök qadın bütün yayı qalacaqları bu xudmani həyəti bir də gözdən keçirib gülümsədi—həm öz yerinə sevinirdi, həm də qızının yerinə—və dedi:

—Yaxşı, şey-meyi düşürdək ki, rahatlanaq.

Sürəcü banın yan sürahisini açıb aşağı sallatdı və yükü bir-bir boşaldıb evə aparmağa başladı. Sevil də, anası da xırda-xuruş şeylərdən götürüb sürücüyü kömək edirdi və artıq qan-tərə batmış kök qadın hərdənbir yenə də heç nəyi vecinə almayıb tutun kölgəsində şimaqədər yonmaqla məşğul olan Baladadaşa tərs nəzərlər salırdı, yəni ki, görmürsən təzə qonşular gəlib, kömək eləməkdənsə, kölgədə avaralanırsan.

Baladadaş kök qadının, sonra da sürücünün tərs nəzərlərini öz üzərində hiss edirdi, amma Baladadaş da ona görə Baladadaş idi ki, öz bildiyini öz atasına da verməzdi, necə lazımlı bilərdi, elə də edərdi.

Kök qadın lap birtəhər olmuşdu, hərçənd hərdənbir yük daşımaq ona ziyan eləməzdi. Sevil isə ding-ding dingildəyə-dingildəyə gəlib bir kitab götürürdü, ya lap kiçik bir bağlama götürürdü, aparrırdı evə, təzədən qayıdır yenisini götürürdü və elə-bilirdi ki, əməlli-başlı iş görür.

Axırda sürücü maşının banına qalxıb yekə paltar dolabını yerindən dəbərtməyə başladı və kök qadın daha özünü saxlaya bilməyib üzünü Baladadaşa tutdu:

—Ay oğlan,—dedi,—gəl kömək elə də bir az, görmürsən gücümüz çatmır?..

Baladadaş başını qaldırıb bir müddət kök qadına baxdı və sonra soruşdu:

—Mənimləsiz?

—Hə... Bəs kiminləyəm?

Baladadaş bir müddət də kök qadına baxdı və dedi:

—Hambal gətirəyiniz də özünüzlə.

Kök qadın başa düşə bilmədi ki, Baladadaş bu sözləri onları lağa qoymaq üçün deyir, ya elə doğrudan da bu fikirdədir və onlar gərək hambal gətirəyilər özləriylə?

Tərdən ağ köynəyi bədəninə yapışmış sürücü açıqlı-acıqlı Baladadaşa baxıb nə isə demək istədi, amma bu zaman qapının ağızında dayanmış Sevil Baladadaşa baxa-baxa piqqıldadı və sürücü də daha heç nə demədi.

Baladadaş “aerodrom” kepkasının yekə dimdiyi altından Sevilə baxdı, sonra əlindəki taxta parçasını səkinin üstünə qoyub ayağa qalxdı, açılıb-örtülən bıçağını bağlayıb cibinə qoydu və ədəb-ərkanla parusin şalvarının dalını çırpıb asta addımlarla maşına yaxınlaşdı.

Sevil günün bu cirhacırında Baladadaşın başına qoyduğu kepkaya, qulağının dibindəki siqaretə baxdı və yenə də piqqıldı.

Baladadaş gözücü qızı baxdı və halına təfəvüt qoymadan sürücüyü işaretə elədi ki, paltar dolabını aşağı itələsin, özü isə kürəyini maşının banına söykəyib əllərini yuxarı qaldırdı.

Sürücü əvvəlcə tərəddüd etdi, çünki dolab çox yekə idi, Baladadaş ciliz, amma Baladadaşın inamı ona da sirayət etdi və o, hıqqana-hıqqana paltar dolabını Baladadaşın kürəyinə endirdi.

Baladadaş əlləri ilə başının üstünə əyilmiş dolabı tutub addım atmaq istədi, amma ağırlıq altında dizləri titrədi, gözləri qaraldı və o, bircə anın içində fikrindən keçirdi ki, əgər bu saat bu ağır yükün altından qaçmasa nə əsgərliyə gedə biləcək, nə də Əhmədağa kimi kursa girəcək, anası da ağlar qalacaq evdə və yadından çıxardı ki, yanında on səkkiz yaşlı gözəl bir qız var və qızın adı Sevildi və Sevil yaman güləndi.

Baladadaş güclə kənara sıçradı ki, ağır dolabın altında qalıb xurd-xəşil olmasın və dolab da bayaqdı ha, gumbultu ilə ağızı üstə yerə—qır səkinin üstünə düşdü.

Paltar dolabının gurultusundan sonra bir anlıq sükut çökdü və yalnız bu bir anlıq sükutdan sonra Sevil əvvəlcə piqqıldı, sonra lap şaqqanaq çəkib güldü və onun bu gülüşü elə bil ki, kök qadını yuxudan oyatdı:

—Vaxsey-y!..

Baladadaş əvvəlcə ağızı üstə yerə sərilmiş dolaba, sonra da gülüşü ilə kəndin həmişəki yeksənəqliyini alt-üst edən Sevilə baxdı və dedi:

—Eyib etməz, düzəldərik.

Kök qadın özünü saxlaya bilmədi:

—Nəyi düzəldərik, ay mən deyən? Xəsilə döndərmisən şifoneri, indi də deyirsən düzəldərik?!.

Sevil yenidən şaqqanaq çəkib güldü.

Yəqin ki, Murad yoldaşa nə cavab verəcəyi barədə düşünən sürücü matı-qutu qurmuş halda maşının banında dayanıb yuxarıdan-aşağı Baladadaşa baxırdı və ağızını açıb bircə kəlmə də deməyə hali yox idi.

Baladadaş isə gözlərini dolabdan çəkib yenə Sevilə baxdı və birdən-birə başa düşdü ki, cəmi yarımcə saat bundan əvvəl heç tanımadığı bu on səkkiz yaşlı gözəl qız onun üçün çox doğma və əziz bir adamdır, bu hiss onun bütün bədənindən axıb keçdi və ona elə gəldi ki, dənizin ləpələri bütün bədənini oxşadı; dənizi isə Baladadaş kimi duyan, hiss edən və sevən ikinci adam tapmaq çətin işdi.

Baladadaşın ilk məhəbbəti belə başladı və bu ilk məhəbbətin ilk günortası həmin bu dolab əhvalatı ilə sona yetdi; Baladadaş əvvəlcə parusin şalvarının dalını çırpdı—guya ki, yenə də səkinin üstündən qalxırdı və sonra heç nə olmayıbmış kimi, geri dönüb təkcə Baladadaşın gəzə biləcəyi asta və biganə yerislə uzaqlaşdı.

Hər tərəf dəniz idi və bu saat dənizdə baliqlardan başqa Baladadaş üzürdü; baliqlar görünmürdü, amma Baladadaşın başı dənizin üzərində qaralırkı, batırkı, çıxırkı; Baladadaş elə ehmallıca üzürdü ki, dənizin sakinliyi də öz sakinliyində qalırdı, səssizliyi də öz səssizliyində.

Baladadaş suyun üzərində arxası üstə çevrildi və gözlərini göyə dikdi; göy də dəniz kimi intəhasız idi və bu göyün altındaki dənizdə bir Baladadaş var idi, bu Baladadaşın ürəyində isə bir on səkkiz yaşlı gözəl bir qız var idi; bu qızın adı Sevil idi, özü də yaman güləyən idi.

Həmin güləyən qız indi oturmuşdu təzə həyatlərindəki iri əncir ağacının altında, amma daha gülmürdü, əllərini xurmayı saçlarının arasından başının arxasında çar pazlayıb iri göy gözlərini zilləmişdi səmaya; səmaya baxırdı və şer deyirdi:

Kak proşalis, starstno klyalis

V vernosti lyubvi...
Vmeste tayn preobşalis,
Peli solovyi...
Vzyal qitaru na proşanye
İ u strub istroq
Vse priznanya, obeşanya,
Vsey duşı vostorq...
Da, toska zapolnila,
Porvalas struna...
Ne zvala b, da ne manila
Dalnaya storona!
Vspominay je, radi boqa,
Vspominay menya,
Kak sedoy tuman iz loqa
Vstanet da pletnya...

Şeri deyəndən sonra əllərini geniş açıb gərnəşdi və yalnız bu zaman hasarın üstünə darmaşıb ona baxan Baladadaşı gördü, əvvəlcə bir balaca duruxan kimi oldu, sonra soruşdu:

—Sən də şer bilirsən?

—Nöş bilmirəm?..

Sevil yenidən dikəlib maraqla dedi:

—Yox a?..—Elə bil inanmırkı ki, Baladadaş şer bilir.—De də birini.

—Məktəb-zaddı bəyəm?..

Əlbəttə, Baladadaş bir parça şer bilirdi, amma Baladadaş onu da bilirdi ki, bu şerlərin heç biri Sevilə layiq deyil; yəni Sevilin, bu təmiz göyün, bu səssiz-səmirsiz dənizin, bax, indiki bu dəqiqənin şerləri deyil o şerlər; Baladadaş onu da bilirdi ki, təmiz göyə baxıb şer deyən qızla lap incə, zərif danışmaq lazımdır, amma məsələ burasında idi ki, Baladadaş incə və zərif danışa bilmirdi.

Əslində Baladadaş bunu ancaq hiss elədi, indi hiss elədi ki, o, yəni on səkkiz yaşı ilə bərabər məktəbi də yenice bitirmiş məşhur şimaqədər ustası Baladadaş qızla incə və zərif surətdə, yaxşı sözlər işlədə-islədə danışmaq qabiliyyətində deyil.

O, ürəyinin lap dərinliklərində hiss elədi ki, hasarın üstündə oturub onca metrlikdən tamaşa elədiyi bu qız əslində onun dünyasından çox-çox uzaqdadı, amma Baladadaş bunu da hiss elədi ki, günlərin bir günündə, dənizin sahilində, aylı-ulduzlu bir yay gecəsində,

özü də sərin bir gecədə bu uzun məsafə yox ola bilər, bu gözəl qız da lap dəniz kimi uzun saçlarını sığallayıb üzündən öpə bilər.

Baladadaş elə bil ki, bu öpüşü sıfətində hiss etdi, diksindi və suçlu adamlar kimi qızı baxdı.

Məlum məsələ idi ki, Sevil Baladadaşın fikirlərindən və bir neçə saniyə bundan əvvəl onun ariq üzündən öpdüyündən xəbərsiz idi. Qız Baladadaşın başındakı “aerodrom” kepkaya baxıb gözlərini süzdü və Baladadaş da başa düşdü ki, onun bu saat şer deyə bilməməsi çox pis iş oldu.

Sevilin anası artırımadakı qaz pilətəsinin üstündə təzə lobya qızardırıdı və hasara dırmaşmış Baladadaşı görəndə lap cin atına mindi:

—Mənə bax, ora niyə dırmaşmışan? Başına yer qəhətdir?..

Baladadaş kök arvada baxdı və heç nə deməyib hasardan yerə atıldı, parusin şalvarının dalını çırpıb səndəllərinin burnu ilə qumu tozlandırı-tozlandırı hasarlararası yol ilə uzaqlaşdı.

Sevilin anası pilətənin üstündəki lobyaya dörd-beş yumurta çırpıb hələ də əncir ağacının altında oturmuş qızına dedi:

—Murad gələcək indilərdə, dur qabdan-qacaqdan yiğ stolun üstünə...

Sevil Muradın adını eşidəndə gülümsədi və quş kimi qalxıb otağa girdi.

Sevilin anası pilətənin odunu lap alıb, sarımsaq əzməyə başladı və bu zaman həyətin taxta qapası açıldı və Baladadaş hər əlində içi su ilə dolu bir vedrə hıqqana-hıqqana gəlib dayandı həyətin ortasında.

Sevilin anası tərs-tərs Baladadaşa baxdı və Baladadaş da bir müddət bu kök arvada baxıb:

—Şollar suyudur,—dedi.—Gətirdim sizinçün, işlədəsüz.

Sevilin anası dedi:

—Get, bala, get. Səndən heç kim, heç nə istəməyib, get öz işinə, gücünə...

Baladadaş, “aerodrom” kepkasının altında tər damcıları süzülə-süzülə yenə də bir neçə müddət kök arvada baxdı və heç nə demədən geri dönüb əlindəki vedrələrlə birlikdə həyətdən çıxməq istədi.

Sevilin anası arxadan onu səslədi:

—Doğrudan şollar suyudu?

Baladadaş ayaq saxlayıb kök arvada sarı çevrildi və bu kök arvadı inandırmaq üçün sidq-ürəkdən and içdi:

—Kepkam haqqı şollar suyudu, inanmirsuz?

Sevilin anası elə bil eşitmədi:

—Nə?

Baladadaş vedrələri yerə qoyub əlini kepkasına vurdu və dedi:

—Əssi, kepkama and olsun ki, şollar suyudu, nös inanmirsan, e, sən?..

Birdən Sevil evin qapısından həyətə tərəf boylandı və:

—Necə, necə!—dedi.—Kepkan haqqı?..—Sonra da başladı şaqqanaq çəkib gülməyə.

Baladadaş başa düşmədi ki, Sevil indi nəyə gülür; əslində Sevilin gülməyi, özü də şaqqanaq çəkib gülməyi onun xoşuna gəlirdi və buna görə də heç ürəyində də ona acıqlana bilmirdi ki, adam belə güləyən olmaz.

Sevilin anası dedi:

—Yaxşı, gətirmisən, ver işlədək, amma day zəhmət çəkmə bundan sonra.

Baladadaş yenə də geri qayıdır vedrələri hıqqana-hıqqana artırmaya qaldırdı və suyu iri dəmir qaba boşaltdı. Bu zaman həyətin qapısı ağızında qırmızı rəngli bir “Moskvic” dayandı. Sevilin anası o saat əl-ayağa düşdü:

—Murad gəldi!—dedi.—Seva, Murad gəldi!

Sevil tələsik otaqdan çıxıb qaça-qaça həyətə düşdü. Anası da Baladadaşı yadından çıxardıb dəsmalla əllərini silə-silə həyətə endi.

Murad otuz yaşında, boylu-buxunlu, yaraşlı bir kişi idi. O, maşından düşüb həyətə girəndə elə bil səhərdən bəri günün altında taqətsiz qalmış bu həyətə bir canlanma gəldi, bu balaca evin, artırmanın, pilətənin—hər şeyin sanbalı artdı.

Murad:

—Hə, necədi?—dedi.—Necə yerləşmisiniz?

Sevil:

—Əntiq!—dedi və özünü saxlaya bilməyib Muradın qoluna qıṣıldı; anası yanında olmasaydı, yəqin indi Muradın boynuna sarılacaqdı.

Sevilin anası da bunu hiss eləyib bir az özünü itirən kimi oldu, sonra dedi:

—Lap yaxşıdı buralar. Lap yaxşıca da yerləşmişik.

Murad ətrafi gözdən keçirib özündən və bütün bu həyat-bacadan razi halda dedi:

—Şəhərdə bir isti, bürkü var ki, adam nəfəs ala bilmir.

Sevil onun gözlərinin içində baxıb:

—Yorulmusan?—dedi və elə dedi ki, anası yenə bir balaca özünü itirən kimi oldu: qız açıq-aşkar Muradın boynuna sarılmaq istəyirdi.

Bu saat heç kim bilmirdi ki, dünyada Baladadaş adında bir adam var və tamamilə yaddan çıxarılmış Baladadaş boş vedrələri əlinə alıb onların yanından ötmək istəyəndə Murad soruşdu:

—Bu kimdir belə?

Sevil Baladadaşın “aerodrom” kepkasının altından tər damcıları süzülən sıfətinə baxıb bərkdən güldü.

Sevilin anası dedi:

—Şollar suyu gətirib bizə iki vedrə.

Sevil isə gülürdü. Baladadaş ayaq saxlayıb Sevilə baxdı. Baladadaş üçün fərqi yox idi ki, bu on səkkiz yaşlı gözəl qızın yanında bığıburma zırrı bir oğlan dayanıb və həmin oğlanın təptəzə qırmızı “Moskvic”i var və Baladadaşın gözlərini bərəldib beləcə qızə baxmağı bu oğlanın xoşuna gəlmir; Baladadaş birdən-birə onun üçün bu qədər doğma və əziz olan bu böyük gözlərə, xurmayı saçlara, ağ bənizə baxmaq istəyirdi və ona görə də baxırdı.

Murad əlini cibinə salıb bir dənə gümüşü manatlıq çıxartdı və Baladadaşa uzatdı:

—Tut.

Baladadaş gözlerini xurmayı saçlardan, göy gözlərdən, ağ bənizdən çəkib gümüşü manatlığa baxdı.

Əlbəttə, başqa vaxtlar olsaydı, Baladadaş da söyüş söyərdi, ya gümüşü manatlığı alıb vizildadardı göyün yeddinci qatına, axır ki, bir şey edərdi. Amma məsələ burasında idi ki, bu dəqiqə Baladadaş özünü tamam itirmişdi və bilmirdi ki, nə eləsin, çünki bu dəqiqə onun yanında on səkkiz yaşlı gözəl bir qız dayanmışdı, özü də bu qız göyə baxıb gözəl şerlər deyə bilirdi və indi bu qız da həmin gümüşü manatlığa baxırdı.

Sevilin anası dedi:

—Elə-belə gətirib e, ay Murad, pulsuz.

Murad gülümsədi:

—Eyib etməz, qoy gedib pivə içsin, sərinləsin.

Baladadaş bir söz deməyib boş vedrələr əlində həyətdən çıxdı.

Arxadan Muradın səsi gəldi:

—Az oldu?

İki ay var idi: biri göydə, biri də dənizdə və dənizdəki bu ay narın ləpələrin üzərində oynayırdı. Baladadaş sahildə—qumun üstündə oturub gözlerini dənizdəki aydan çəkmirdi.

Bütün sahildə heç kim yox idi, bir dəniz idi, bir Baladadaş, bir də ki, dənizdəki bu ay.

Sahilin bu tənhalığı bir həzinlik gətirmişdi və Baladadaş da həmin həzinlik içində gözlerini dənizdəki aydan çəkə bilmirdi.

Nəhayət, Baladadaş ayağa qalxıb parusin şalvarının dalını çırpdı və yavaş-yavaş sahildən uzaqlaşıb qayıqların arası ilə kəndə tərəf gəldi.

Ağanəcəfgilin həyətlərindən gələn mahni səsi aləmi bürümüşdü: Qədir Rüstəmov “Sona bülbül”ləri oxuyurdu və Baladadaş da mahnının müşayıti ilə Sevilgilin təzə həyətlərinin daş hasarına dırmaşıb qaranlıqdan onların işıqlı artırmamasına baxdı.

Sevil, anası və Murad artırmadakı kiçik mizin arxasında oturub çay içirdi.

Sevilin anası:

—Sən Allah, maşını yavaş sür,—dedi.—Ürəyim qalacaq sənin yanında. Telefon da yoxdur ki, şəhərə çatanda zəng eləyib deyəsən.

Murad gülümsədi:

—Onsuz da yavaş sürürəm. Nigaran qalmayın.

Sevil dedi:

—Qal burda də, nə olar?..

Murad dedi:

—Yaxşı deyil...

Sevilin anası dedi:

—Bircə toyunuzu tez eləsəydik...

Baladadaş atılıb hasardan düşdü və dinməz-söyləməz parusin şalvarının dalını çırpıb Sevilgiliin həyətlərindən uzaqlaşdı.

Yeni günün cırhacırı idi və belə isti ola, özü də şənbə günü—dəniz də, sahil də adamla dolu idi.

Baladadaş dənizdən təzəcə çıxmışdı və az qala dizinəcən uzanan qara trusiki nazik baldırlarına yapışmışdı.

Ağanəcəf əlindəki taxta şimaqədəri qumluğa yorta-yorta ona yaxınlaşdı:

—Əhmədağadan bu gün məktub almışıq. Sənə salam yazır. Deyir gəlsin mənim yanımı. Amurski oblasta. Deyir ki, kursa da girər yaxşı. Ordan sonra vayenni akademiyaya da girmək olar əntiqə. Mən də bu gün yazdım ona ki, Baladadaş yaxşı-yaxşı şimaqədərlər düzəldir mənimçün. Anam da yazdı ki, Baladadaş salam deyir sənə.

Baladadaş birdən-birə:

—Sənə nə var e...—dedi.—Dünya vecinə döyü!..—Sonra qumun üzərində uzanıb gözlərini qıydı və günəşə baxdı.

Ağanəcəf ömründə Baladadaşdan belə sözlər gözləməzdi və matı-qutu qurumuş halda gözlərini döyüb bilmədi ki, nə desin. Sonra sahilə tərəf gələn qırmızı “Moskviç”i göstərib:

—Upravlyayuşı gəlir,—dedi.

Baladadaş soruşdu:

—Kim?

Ağanəcəf dedi:

—Upravlyayuşı.

—Upravlyayuşı kimdir?

—Ode, qırmızı “Moskviç”də gəlir.

Baladadaş dikəlib qırmızı “Moskviç”ə baxdı. Ağanəcəf həsəd dolu gözlərini bu təptəzə qırmızı “Moskviç”dən çəkməyərək dedi:

—Təzə qonşumuzdur qız. Bu da onun nişanlısıdı. Yayçün gəliblər, yenə qeyidəcəklər şəhərə payızda. Qızın anası deyir ki, upravlyayuşıldı bu. Bilirsən neçə kilo olar qızın anası? Özü belə əntiqədi, ancaq anası yüz kilo olar.

Baladadaş dizləri üstə qumda oturub Muradla Sevilə baxırdı.

Sevilin xurmayı saçları çılpaq ciyinlərinə tökülmüşdü. Sevilin çılpaq qiçları, yalnız ayaqları qumun üzərində elə addimlayırdı ki, elə bil bütün bu dəniz də, bütün bu sahil də bu qiçların sahibinə məxsus idi. Muradin əzələləri sayılan sağlam bədəni dənizin sularını yardım, Sevilə yol açdı və onlar üz-üzə sahildən uzaqlaşdırılar.

Baladadaş dənizdə idi və dənizdə Baladadaşdan, bir də ki... Sevildən başqa heç kimi yox idi. Sevil suda Baladadaşın qolları üzərində uzanmışdı. Sevilin xurmayı saçları dənizin üzünə yayılmışdı. Baladadaş Sevili əllərində tutub dənizin üzü ilə gəzdirdirdi. Sevil gözlərini yummuşdu və gülümsəyirdi, həm də şer piçildiyirdi. Baladadaş Sevilin ağ bənizinə, suyun üzünə yayılmış xurmayı saçlarına, şer piçildayan dodaqlarındakı gülüşünə baxırdı və o da gülümsəyirdi.

Sevil göy gözlərini açıb Baladadaşa baxdı, sonra əlini uzadıb onun sıfətində gəzdirdi, sonra dodaqlarının tuşunda tutdu. Baladadaş dəniz təmi verən bu əli öpdü, öpdü və üfüqə baxdı.

Gömgöy üfüq xətti bu dəniz xoşbəxtliyinin sərhədi idi; bu üfüq xəttindən bu tərəfə Baladadaşla Sevilin aləmi idi; bu üfüq xəttindən bu tərəfə bütün dəniz Baladadaşla Sevilin idi və Sevilin xurmayı saçları bu dənizin üzərində yayılmışdı.

Baladadaş əlləri üstündə tutduğu Sevilə tərəf əyilib onun xurmayı saçlarını və dənizi öpməyə başladı.

—Peyin var bağ üçün, istəmirsən?

Baladadaş gözlərini dənizdən çəkib eşşək arabasında oturmuş qoca kişiyyə baxdı, elə bil heç nə görmədi və heç nə eşimədi, təzədən dənizə baxdı, lakin dənizdə daha nə Sevil var idi, nə də Sevilin xurmayı saçları dənizin üzərinə yayılmışdı.

—Peyin var deyirəm, bağ üçün, lazımdır?

Baladadaş yenə də gözlərini dənizdən çəkib eşşək arabasında oturmuş qoca kişiyyə baxdı, əvvəlcə elə bil ki, təəccüb etdi; bu kişi hardan peyda oldu belə? Sonra oturduğu yerdən ayağa qalxıb parusin şalvarının dalını çırpdı, cavab gözləyən qocaya heç nə demədən adamsız, bomboş sahildən uzaqlaşdı.

Araba da təkərləri cırıldıya-cırıldıya axşamın toranında sahillə yoluna davam etdi.

Baladadaş qayıqların arasından keçib kəndə girəndə hava tamam qaralmışdı və o, yenə də Sevilgilin həyətlərinin daş hasarına dırmaşıb qaranlıqdan işıqlı artırmaya baxdı.

Sevil artırmadakı həsir kresloda təkcə oturmuşdu, əlində də kitab var idi.

Sevil sakitcə oturub kitab oxuyurdu və xəbəri yox idi ki, cəmi yarımca saat bundan əvvəl onun bu xurmayı saçları bütün dənizin üzərinə yayılmışdı; xəbəri yox idi ki, Baladadaş dənizin üzərinə yayılmış bu saçları cəmi yarımca saat bundan əvvəl öpürdü; xəbəri yox idi ki, onun bu xurmayı saçlarının şorməzə təmini Baladadaş indi də dodaqlarında hiss edirdi.

Birdən Sevil göy gözlərini kitabdan çəkib bir neçə an qaranlığı—Baladadasın hasara dırmaşlığı səmtə baxdı və dedi:

—Yenə gəlib çıxmışan hasara?

Baladadasın ürəyi birdən-birə qırılıb hasarın dibinə düşdü—qabaqlar belə şeylər olmazdı Baladadasda.

Sevil dedi:

—Bilirəm də, hasarın üstündəsən. Dünən axşam da çıxmışdin ora. Elə bilirsən xəbərim yox idi. Murada desəm bilirsən neyləyər sənə?

Baladadaşdan səs çıxmadı. Təkcə qurbağalar quruldayırdı—deyəsən yağış yağacaqdı. Bir də ki, cırçiramaların səsi aləmi götürmüdü başına. Sevilgilin evindən də səs gəlirdi—yəqin televizorda kino göstərildilər və Sevilin anası da oturub kinoya baxırdı.

Sevil gözlərini qaranlıqdan çəkmədən dedi:

—Nə istəyirsən? Sənin tayınam? Get bir güzgündə kepkana bax... Kepka deyil e, aerodromdur, aerodrom. Üstündən qalxıb aya uçmaq olar.

Sonra Sevil özü öz sözlərinə güldü.

Sevilin anası içəridən boylanıb soruşdu:

—Kimlə danışırsan elə?

—Heç kimlə. Özüm özümlə!—Sevil yenə güldü.—Olmaz?

Baladadaş başa düşdü ki, aşağı düşmək və buradan əkilmək lazımdır, özü də daha heç vaxt bu hasara dırmaşmaq lazım deyil. Baladadaş bunu başa düşürdü, amma məsələ burasındaydı ki, əl-ayağı sözünə baxmırıldı, elə bil ki, Sevilin sözləri onun ürəyini kəsib hasarın dibinə atmışdı, əlini, ayaqlarını qurutmuşdu.

Sevil daha gülmürdü. Bu dəfə lap acıqlı-acıqlı dedi:

—Niyə düşüb getmirsən? Sənin üzündən gedib evin istisində oturum?

Yenə də qurbağalarla cırçiramaların səsindən başqa cavab gəlmədi və Sevil hirslə ayağa qalxıb evə girdi, qapını da arxasınca çırpdı.

Baladadaş bir müddət qurbağalarla cırçiramaların səsinə qulaq asdı, sonra axırı ki, hasarın üstündən düşüb Sevilgilin həyətlərindən uzaqlaşdı.

Bu dəfə Baladadaşın yadından çıxdı ki, parusin şalvarının dalını çırpsın.

Kənd irəlidə idi və Baladadaş iki əlinin ikisini də parusin şalvarının ciblərinə salıb günün altında asfalt yolun ortası ilə kəndə tərəf addımlayırdı.

Qırmızı “Moskvic” arxadan gəlib onun yanında dayandı və Murad maşının pəncərəsindən boylanıb:

—Gəl otur,—dedi.

Baladadaş bir qırmızı “Moskviç”ə, bir də kənd tərəfə baxdı, sonra əllərini şalvarının ciblərində qurdalayıb maşına yaxınlaşdı, qapını açıb Muradin yanında oturdu.

Qırmızı “Moskviç” yoluna davam etdi.

Murad gözlərini asfaltdan çəkməyərək soruşdu:

—Oxuyursan?

Baladadaş elə bil ki, atasının maşınıymış kimi, yerini rahatlayıb dedi:

—Oxumuram day. Qurtarmışam məktəbi.

—İşləmirsən də?

—Amurski oblasta gedəcəyəm, payızda, əsgərliyə. Qayıdanan sonra işləyəcəyəm.

—Əsgərliyə?—Murad gülümsədi.—Özün öz ayağıyla əsgərliyə gedirən?

—Hə, özüm öz ayağımla əsgərliyə gedirəm.—Baladadaş Murada baxdı və açıq-aşkar hiss olunurdu ki, bu saat bu “Moskviç” sahibi onun gözlərində çox pis adamdı.

Murad dedi:

—Sənə nə var ki, subay oğlansan, lap dünyanın o başına da gedə bilərsən. Gündə də bir qızla kef eləyərsən.—Sonra əlini uzadıb maşının sandıqçasını açdı və içindən balaca bir qutu götürdü.

Qutuda qızıl medalyon var idi.

Murad dedi:

—Daha bizim günümzdə deyilsən ki, gedib qızıldan, brilyantdan alıb gətirəsən ki, nişanlığının xoşu gəlsin.—Sonra medalyonu çıxardıb köynəyinin diş cibinə qoydu və boş qutunu Baladadaşa uzatdı.—Ala, yaxşı qutudu, bağışlayıram sənə. Adam hədiyyəni qutuda verəndə elə bilirlər ki, qiymətini gözə soxursan. Qiyməti də ki, həmişə yazırlar qutunun üstünə.

Baladadaş boş qutunu aldı və dedi:

—Saxla burda, düşürəm.

Qırmızı “Moskviç” kəndin girəcəyində dənizə tərəf enən qum yolun yanında dayandı. Baladadaş qapını açıb maşından düşdü, sonra əlini cibinə salıb üç dənə iyirmi qəpiklik çıxartdı və dəmir pulları bir-bir maşının oturacağına atıb:

—Çox sağ ol,—dedi.—Bu da yol xərcin.—Sonra maşının qapısını bağladı, parusin şalvarının dalını çırpa-çırpa dənizə tərəf addımladı.

Murad arxadan nə isə qışqırdı, amma Baladadaş heç nə eşitmədi və geri də dönüb baxmadı.

Baladadaş dənizə tərəf gedə-gedə əlindəki medalyon qutusuna baxdı, sonra qutunu bir az qabağa atıb qaça-qaça havada təpiklə vurdu. Qutu göyün yeddinci qatına qalxdı və hara düşdürüyü məlum olmadı.

Baladadaş qaça-qaça “aerodrom” kepkasını, miləmil trikotaj köynəyini, parusin şalvarını, səndəllərini çıxarıb özünü dənizə verdi, bir az əl-qol atıb arxası üstə suyun üzərində uzandı və göyə baxdı; göy təmiz və sonsuz idi və bu saat sonsuz göy də bu dəniz kimi ancaq Baladadaşa məxsus idi.

Baladadaşın ilk məhəbbət macərası beləcə sona yetdi və bu məhəbbət macərasını o, yalnız bir dəfə—qatara minib Amur vilayətinə əsgərliyə gedən zaman xatırladı və xurmayı saçların həmin şorməzə tamını dodaqlarında hiss etdi.

Veb direktor: Betti Bleyer

Mətni yiğdi: Səkinə İsgəndərova

Yoxladı və veb üçün hazırladı: Aydan Nəcəfova

AZERİ.org-a qoyuldu: Yanvar, 2005